


1. İxracatçının adı və ünvanı/ Name and address of exporter		2. FİTOSANİTAR SERTİFİKAT PHYTOSANITARY CERTIFICATE №	
3. Yüklü qəbul edənin adı və ünvanı/ Declared name and adress of consignee		4. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Fitosanitar Nəzarəti, Bitkilərin Mühafizəsi və Karantini Şöbəsi Phytosanitary, Plant Protection and Quarantine Department of the Ministry of Agriculture of Nakhchivan Autonomous Republic Bitki Karantini və Mühafizəsi Təşkilatına(larına) To Plant Protection Organization(s)	
6. Daxilolma məntəqəsi/ Declared point of entry			NAXÇIVAN MUXTAR RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ FİTOSANİTAR, BITKİLƏRİN MÜHAFİZƏSİ VƏ KARANTİNİ ŞÖBƏSİ Phytosanitary, Plant Protection and Quarantine Department of the Ministry of Agriculture of Nakhchivan Autonomous Republic
7. Daşınma üsulu/ Declared means of conveyance			
8. Fərqləndirici nişanlar; qablaşdırılan yüklərin sayı və təsviri; məhsulun adı; bitkilərin botaniki adları/ Distinguishing marks; number and description of packages; name of produce; botanical names of plants		9. Məhsulun miqdarı/ Quantity declared	
10. Bununla təsdiq edilir ki, yuxarıda qeyd edilən bitkilər, bitki mənşəli məhsullar və ya karantin nəzarətində olan digər materiallar müvafiq qaydalara uyğun müayinə və ya təhlil edilmiş və idxalçı ölkə tərəfindən sadalanmış karantin tətbiq edilən zərərli orqanizmlərdən azad hesab olunmuşlar, həmçinin bunlar nizamlanan karantin tətbiq edilməyən zərərli orqanizmlərə də şamil edilməklə, idxalçı ölkənin mövcud fitosanitar tələblərinə də cavab verirlər. Bu məhsullar praktik olaraq digər zərərli orqanizmlərdən azad hesab olunurlar. This is to certify that the plants, plant products or other regulated articles described herein have been inspected and/or tested according to appropriate official procedures and are considered to be free from the quarantine pests specified by the importing contracting party and to conform with the current phytosanitary requirements of the importing contracting party, including those for regulated non-quarantine pests. They are deemed to be practically free from other pests.			
11. Əlavə deklarasiya/ Additional declaration			
ZƏRƏRSİZLƏŞDİRMƏ/ DISINFESTATION AND/OR DISINFECTION TREATMENT		Verilmə yeri/ Place of issue	
12. İşlənmə üsulu/ Type of treatment		Tarix/ Date	Möhür/ Stamp
13. Kimyəvi maddə (faal tərkib)/ Chemical (active ingredient)	14. Ekspozisiya və temperatur/ Duration and temperature	Müfəttişin soyadı/ Name of authorized officer	
15. Qatlıq (konsentrasiya) Concentration	16. Tarix/ Date	İmza/ Signature	
17. Əlavə informasiya/ Additional information			
Ödənişli/ Paid			

РУССКИЙ

- Имя и адрес экспортера
- Фитосанитарный сертификат
- Заявленное имя и адрес получателя
- Служба по защите и карантину растений Службе по защите и карантину растений
- Место происхождения
- Заявленный пункт ввоза
- Заявленное транспортное средство
- Количество и описание упаковок: маркировка упаковок; наименование продукции; ботаническое название растений
- Заявленное количество
- Настоящим удостоверяется, что растения, растительные продукты или другие подкарантинные материалы, описанные выше, были обследованы и/или проанализированы согласно соответствующим официальным процедурам и признаны свободными от карантинных вредных организмов, перечисленных импортирующей договаривающейся стороной и отвечают действующим фитосанитарным требованиям импортирующей договаривающейся стороны, включая таковые и для регулируемых некарантинных вредных организмов. Они считаются практически свободными от других вредных организмов.
- Дополнительное заявление
Обеззараживание
- Метод обработки
- Химикат (активное вещество)
- Продолжительность температура обработки
- Концентрация препарата
- Дата
- Дополнительная информация
Место выдачи /Дата/Фамилия и подпись уполномоченного лица/ Печать

FRANÇAISE

- Nom et adresse de l'exportateur
- Certificat phytosanitaire № CE / FR
- Nom et adresse du destinataire
- Organisation de la protection des végétaux de France à Organisation (s) de la protection des végétaux de
- Lieu d'origine
- Point d'entrée
- Moyen de transport
- Marque des colis; nombre et nature des colis; nom des produits; nom botanique des végétaux
- Quantité déclarée
- Il est certifié que les végétaux, produits végétaux autres articles réglementés décrits ci-dessus: ont été inspectés et/ou testés suivant des procédures officielles appropriées et estimés exempts d'organismes de quarantaine comme spécifié par la partie contractante importatrice et estimés qu'ils sont jugés conformes aux exigences phytosanitaires en vigueur de la partie contractante importatrice, y compris à celle concernant les organismes réglementés non de quarantaine. Les végétaux sont réputés pratiquement exempts d'autres organismes nuisibles.
- Déclaration supplémentaire
Traitement de désinfection et/ou de désinfection
- Type de traitement
- Produit chimique (Matière active)
- Durée et température
- Concentration
- Date
- Renseignements complémentaires
Lieu de délivrance/Cachet/Date/Nom du fonctionnaire autorisé/Signature

DEUTSCH

- Name und Adresse des Absenders
- Pflanzengesundheitszeugnis
- Name und Adresse des angegebenen Empfängers
- Pflanzenschutzdienst von Polen an Pflanzenschutzdienst (e) von
- Ursprung
- Angegebener Grenzübergangsort
- Angegebenes Transportmittel
- Unterscheidungsmerkmale
- Angegebene Menge
- Hiermit wird bescheinigt, daß die oben beschriebenen Pflanzen oder Pflanzenerzeugnisse nach geeigneten Verfahren untersucht worden sind und frei von Quarantäneschadorganismen und praktisch frei von andere gefährlichen Schadorganismen befunden wurden; und daß sie als den bestehenden Pflanzenschutzvorschriften des Bestimmungslandes entsprechend angesehen werden
- Zusätzliche Erklärung
Entseuchung und/oder Desinfektion
- Behandlung
- Chemikalie (Wirkstoff)
- Dauer und Temperatur
- Konzentration
- Datum
- Sonstige Angaben
Ort der Ausstellung/ Datum/ Name und Unterschrift des amtlichen Beauftragten/Dienstesiegel

ESPAÑOL

- Nombre y dirección del exportador
- Certificado Fitosanitario
- Nombre y dirección declarados del destinatario
- Organización de Protección Fitosanitaria de A: Organización(es) de Protección Fitosanitaria de
- Lugar de origen
- Punto de entrada declarado
- Medios de transporte declarados
- Marcas distintivas, de los bultos nombre del producto nombre botánico de las plantas
- Cantidad declarada
- Por la presente se certifica que las plantas, productos vegetales u otros artículos reglamentados descritos aquí - se han inspeccionado y/o sometido a ensayo de acuerdo con los procedimientos oficiales adecuados, y - se considera que están libres de las plagas cuarentenarias especificadas por la parte contratante importadora, y - se concederá que cumplen los requisitos fitosanitarios vigentes de la parte contratante importadora, incluidos los relativos a las plagas no cuarentenarias reglamentadas.
- Declaración adicional
Tratamiento de desinfección y/o desinfección
- Tratamiento
- Producto químico (ingrediente activo)
- Duración y temperatura
- Concentración
- Fecha
- Información adicional
Lugar de expedición/ Fecha/Nombre del funcionario autorizado/ Sello de la Organización